

Ələkbər  
SALAHZADƏ

QOBUSTAN

**Ələkbər Salahzadə**

**Qobustan**

(poema)

Af-2665374

Bakı  
Şirvannəşr  
2010

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

Beynəlxalq Qızıl Priz laureatı (Madrid 2004)  
Şirvannəşr, 79 (1489) 2010

---

Kitabın naşiri və redaktoru  
**Qəşəm İsbəyli**

Ələkbər Salahzadə  
Qobustan  
(poema)  
Bakı-Şirvannəşr-2010  
80 səh.

83.3 Az (2)  
Ə .....  
054

© Ə.Salahzadə, 2010

---

**Ünvan:** Bakı-Az 1021, Badamdar şos. 77  
**Tel:** 492-92-27, 492-93-72, (050) 316-23-40

... Vaxt bəlkə bir okeандı,  
Yer də çıxmışdı üzünə;  
nə zamandan görünmüdü  
o da Aytək Gün gözünə?

●  
...Bir göz Gündü yuxarıda,  
toranlıqda bir göz Aydı;  
bumuz, bomboz sükut dolu Yer üzüne  
havaxtdansa tamaşaydı.

Gün çıxanda  
dan üzünə boyanırdı boz sükut;  
üz qatından əriyirdi,  
əyrilirdi buz sükut.  
Altından dağ sıyrılırdı,  
diş-diş qaya görünürdü.  
Yerin donu açıldıqca  
dondan-dona bürünürdü.  
Sular süzülüb axırdı,  
buz içindən yol açırdı.  
Şır-şır səslər doğulurdu,

sükut sanki dil açırdı.  
«Sükut» sözü yoxdu onda,  
buz sükutun özü vardi.  
Şırıl-şırıl səs doğulan,  
bir söz belə var olmayan vaxtlardı!..  
Nəsə vardi,  
kimsə yoxdu,  
Yer dolusu ağ yuxuydu...

Gün üstə gün,  
ay üstə ay,  
il üstə də il gəlirdi.

Qarın, buzun göz yaşları  
ciğir açıb yol gəlirdi.  
Dalınca da  
səslər düşür,  
yan-yörəyə yayılırdı.

Yarananışdan uyuyanlar  
yuxusundan ayılırdı.

Əridikcə, yeridikcə  
buz düyüünü açılırdı.  
Gün baxırdı yuxarıdan –  
Yerin eyni açılırdı...  
Vaxt da gözə görünmədən  
sutək axıb yeriyirdi.  
Milyon illər işlənmişdi,  
ta minillər əriyirdi...

●

...Xəyal belə  
uçub yetməz  
bir gözü Gün, bir gözü Ay o çağlara.

Kim dən səpirdi, kim  
buz altından sıyrılan o dağlara?  
Yuxarıdan  
aşağıya  
qalxıb gələn otlar nədən göyərirdi?  
Kimdi o kim –  
səpdiyi dən göyərirdi?

●

Oyanmışdı otlar çoxdan,  
ağaclar da kök atmışdı.  
Quşlar nədən quş olmuşdu,  
daş üstdəmi kurt yatmışdı?  
Heyvanları  
sudan, lildən  
quruya kim çıxarmışdı;  
öz üstünə,  
öz qəsdinə

ot özümü çağırmışdı?  
Quruda yox,  
bəs suda kim saxlamışdı balıqları?  
Yəqin vardi  
onlara da gün ağlayan xalıqları...

Yerə hakim, göyə hakim  
kimdi o Kim?  
Nə yamyasıl bitirmişdi otları,  
otlar üstə çağındaça gətirmişdi  
adamları atlandıran atları!..

Bəlkə bir vaxt şadara göy  
qəfil hövsələnmişdi,  
buludları yara-yara  
yerə

nəsə ələnmişdi?

Torpağa düşənlərdən  
çoxu birdən cucermişdi!  
Bəlkə Yer də özü boyda bir toxumdu  
yer-yerdən cucermişdi?..

•  
Vaxt  
hardan baş alıb gəlir,  
harda yer təpib qalır?  
Buxarlanıb göyə çıxmır,  
torpağamı hopub qalır?..  
Gecə toran dar mağara,  
gündüz ucsuz-bucaqsız bir ağ saraydı.  
Bir göz Gündü yuxarıda,  
bir göz Aydı...

...Arxeoloq – qoca alim,  
yanında da  
əllərinin biri fırça,  
biri bıçaq neçə alim  
yeri qazib eşirdilər,  
qayaların arasından  
Qobustanın daş çağına  
düşürdülər,  
iynəylə gor qaza-qaza  
iynəboyu  
enə-enə  
bıçaqları dirənirdi bir balığın gəmiyinə,  
tükü tükdən seçə-seçə  
gəmikdən vaz keçirdilər.  
Yenə qazib yeriməyə  
ayrı bir yer seçirdilər,

elə bil ki o çağlara gündə işə gedirdilər,  
layı layda, çağı çağda eşə-eşə  
gedirdilər.  
Yer altında qalan o çağ  
həm yaxındı, həm də uzaq.  
Bir bıçağın ucundaca  
enə-enə gedirdilər,  
tələsiyib çox dərinə gedirdilər,  
gedib, gedib azırdılar,  
qalxıb yenə ayrı yerdən düşürdülər,  
qazırdılar, qazırdılar  
minillərin qatlarını  
iynəboyu-iynəboyu yara-yara  
Qobustanın daş çağına düşürdülər,  
qazib, qazib  
layı layda, çagini çağda eşirdilər...

•

...İri-iri dolu daşlar,  
qala-qala qayalardı.  
Bəlkə bir dağ ətəyindən qopub gələn,  
ayağında donub qalan qıyyalardı.  
Yan-yörədə  
axar sular çağlayırdı,  
yayı sərin, qış yaşıl saxlayırdı.  
...Otlar tutub yerimişdi  
döşləri, yamacları.  
Torpağından, suyundan  
yarımışdı ağacları.  
Ormanında  
ot yeyən, ət yeyən heyvanları;  
bir-birinə həm qənim,  
həm hayan heyranları...

Dəniz vardı burda, dəniz,  
qayaların ayağını qidiqlayıb yuyan kəniz!  
Qu boyunlu qayıqlarla duşub gərək  
girəydilər qılığına,  
tutub yiye durayıdlar  
löyün-löyün balığına.  
Bu dəniz də  
hər birinə  
yerdən ruzu, göydən payı..  
Kök atmağa belə rahat  
yer-yurd çətin tapılıyadı!

Baxtlarımı gətirmişdi,  
gəlib bura çıxmışdilar?  
Bilənmi var hardayıdlar,  
hardan hara çıxmışdilar?..

Göydən Gündü isındırən  
baxışıyla onları.  
Yerdi,  
salıb sınayırdı  
enişiyə-yoxusuyla onları.  
Bir qaladı hər qaya,  
daşlardı yaraqları;  
əkində toxaları,  
biçində oraqları...  
Daşdı ovdaş,  
qovdaş, oddaş.  
Yuxuda da  
əllərindən düşməzdi daş...

Bir gözdə ovçuları,  
bir gözdə balıqçılar.  
Göldə-düzdə ovçuları,  
dənizdə balıqçılar.  
Onlardı tor atan suya,  
ov ovlayan, quş quşlayan;  
işlərinə-güclərinə  
Gündən erkən başlayan.  
Bir ürəkdə bir canmışlar,  
yoxmuş soyuq yadlıqları.  
Birlikdəymış yaslıqları,  
hamiliqmiş şadlıqları.  
Burda kələk kara gəlməz,  
hiylə-filan işləməzmiş.  
Kimsədən göz vurub kimsə  
barmağını dişləməzmiş.

Yalan, riya yoxmuş burda,  
yalaq, yaltaq tapılmazmış.

Haqqı yoxsa,  
bir hazırla  
şərik, ortaq tapılmazmış.

Birlikdəymış birlikdə  
ovda dirilikləri.

Arxadaca qalırmış  
az-çox gerilikləri.

Bəbirlərlə diş-dişə,  
pələnglərlə döş-döşə  
ov üstdə çox girərlərmiş  
əlbəyaxa döyüşə.

Şir həslərmiş  
bir qoçağı

ova sahib çıxanda.

Daşın suyu süzülərmiş  
ovuclayıb sıxanda...

...Yaylı-oxlu ovçular  
sağda,  
solda,  
arxada –

yuxarıdan  
bir ilxi gur axıda-axıda.  
Başlarına üç yandan  
ox dalınca ox yağır.  
Yaxalanan bir ilxi

enir  
üzü aşağı.

Ərşə qalxan səslərin  
altında qovhaqovdu;  
ovdu bu, hələm-hələm  
ələ düşməyən ovdu!  
Sarıb sıxır ilxini

yarılmaz ox hasarı.  
Dözmeyib gurun biri  
atılır oxa sarı.  
Oxlanan qaşqasından  
qan fişqırır daşlara.  
Kimdi bənd olan indi  
gözündəki yaşlara!  
Üç yandan sıxıldıqca  
daralır ox hasarı.  
Qovulur, yaxınlaşır  
ilxi uçruma sarı.  
Yenidən çəşqin gurlar  
iti oxa tuş gəlir,  
üstlərinə üç səmtdən  
toxmaq gəlir, daş gəlir.  
Dırnaqları altda yer  
toz-duman olub qalxır.  
Uçrumun qıraqında

yaytək yiğilir ilxi.  
Irəli cummaq ölüm,  
dönmək də olmur geri.  
Dözmeyib  
yuxarıdan  
atılır gurun biri!  
Açılır birdən-birə  
sanki bəndin qabağı.  
Gurların göydən gəlir  
yerə  
başı,  
ayağı...  
Bir qıraqa atılmışdı  
gur soyan daş bıçaqlar.  
Qaya üstdə günlərlə  
gur yanmışdı ocaqlar...

Uzaq yaxın Ulu ustad,  
bu torpaqda  
əllərinin izi qalan bəlkə elə ilk istedad!  
Ürəyindən damar-damar,  
cizgi-cizgi köç qayada.  
«Maral»ına yar olmaqdan  
yarımışdı qoç qaya da!

Onda

indi yoxa çıxan  
gura da gün ağlayan o.  
...Yaxalayıb o vaxt şiri  
burda əsir saxlayan o.  
Bir qayanı tutub qalıb;  
öküzə bax, nə diridi!  
Bir də gördün böyürtüylə

qopub qayadan  
yeridi!..  
«At»larıyla bu qayanı  
Vaxt taxtına mindirən o.  
Bir qayığın qaşqasına  
göydən «Günəş» endirən o.  
Vaxt üzünə qabarıbdı  
daşa batan bu rəsmələr.  
Daş dirildən sehrbazlar  
kimlər imiş,  
görən,  
kimlər?  
Qayaların köksü üstə  
qalxıb-enib tişələri.  
Cizgi-cizgi yeriməkmiş,  
yol gəlməkmiş peşələri...

Qüdrətilə

minilləri

aşib gəlmış Sənət, Sənət!

Çox uzaqdan sızan soraq,  
daşdan keçən sənəd –

Sənət!..

Bu daş

Səs dolu yaddaş!

Yağış, dolu altında  
təbli daşdı Təbil daş.

Toxunanda diksinir,  
dirilir elə bil daş.

Dindirən kimi dinir,  
döysən, haray qoparır.  
Fikri-xəyalı alıb

hara desən aparır...

Bir kəlmə söz yox üstdə,

bu qaya – səs yatağı.

Dindirib dirilməyə

hamiya bəs yatağı...



Qayığa bax,

qarğı-qamış qabırğalı qayığa!

Balıqçılar tezdən alıb yedəyinə  
sürüləyir dalğa döyən qayalığa.

Dördü-beşi yan-yanaşı

qayalardan düşürülər boş təknəni;  
indən belə su olacaq ilk beşiyi, son  
məskəni.

Kim istəməz

bu qayıq da boş gedəndə dolu gəlsin?!

Gündə belə yola çıxsın,  
elə gündə dolu gəlsin!  
...Tamaşaya toplaşanlar təpə üstdə,  
qarğı qayıq yırğalanır,  
tir-tir əsir ləpə üstdə.

Şir biləkli balıqçılar avarları işə salır,  
qarğı kimi gücmü alır qayıq sudan –  
sanki birdən qanad çalır?  
Bir qu kimi süzüb gedir,  
su üzündə avarsız da öz-özünə  
üzüb gedir.

Qayalıqdan  
aram-aram aralanan bu qayığın  
burnu üstdə «günəş»ə bax,  
balıqçılar qayıdanbaş  
ona baxıb sahil sarı səmt alacaq!  
Bu, qayığın ilk ovudu,  
nə düşəcək görən tora?

Görünməyib  
bircə balıq  
özü gəlib girə tora...



Cinmi,  
çən-çisəkmi tuturdu?  
Gün tutulurdu hərdən,  
Ay tutulurdu.  
Döyüldükcə  
bir daşa toy tutulurdu.  
Yenəmi üz çevirmişdi  
onlardan Gün arxaları?  
Təbil daşdan fışqırırdı  
qaranlıqda qorxuları...

...Gün üzündən yavaş-yavaş  
çəkildikcə qara pərdə  
nida-nida alxisları  
ucalırdı göye  
                          yerdən.

Çalanırdı bu daş təbil,  
tonqallar da qalanırdı.  
Yallıları bir qayanın  
dövrəsinə dolanırdı...

Dolanırdı,  
Gün batırdı, Ay çıxırdı,  
dolanırdı.

Gün gün üstə,  
ay ay üstə,  
il il üstə qalanırdı.  
Qayalardan dəniz ildə

bir az aralanırdı,  
çəkildiyi yerlərdənəcə  
yol yola calanırdı.  
Təbil daşsa  
hələ də gur çalanırdı...

Onlar yerdə nə çekirdi,  
onda yaxşı-yaman nə gün görürdü –  
göydən bir Ay,  
bir də elə Gün görürdü...



...Qayalardan üzüldükcə  
dəniz aralanırdı.  
Qayım torlar hörülürdü,  
Sahilində  
neçə-neçə iri qayıq sıralanırdı.

Bir-bir suya salınırdı,  
elə bil ki,  
dəniz beşikdi, nənniydi,  
yola hazır qayıqların  
atıb-tutan miniyidi.

Dəniz sanki tora salıb  
onları nə aparırdı!

Uzaqlara,  
balıqların bol yerinə aparırdı.

Hərdən  
birdən qabarırdı,

qayıqları  
alıb dalğa yallarına  
allı-güllü,  
ot-örüşlü sahillərə çıxarırdı.

Yaşıl çöllər, ormanlıqlar  
gəl-gəl, deyib çağırırdı.

Balığına dadandırıb  
onları çekirdi dəniz,  
yaxınlara, uzaqlara aparırdı.  
Qalaları-qayalardan  
bir az, bir az qoparırdı...



Minillərin axarında  
artır, çoxalırdılar.  
Bu qayaşar arasında  
yaytək sıxlırdılar.  
Açılırdı əlləri,  
uzağə uzanırdı;  
ayaqları altında  
yaşıl yer qazanırdı.  
Ovları qıtlaşsa da  
ta itiydi oxları.

Get-gedə uzaqlarda  
var olurdu yoxları...  
İzlərə, ciğirlərə  
düşüb yeriyirdilər.  
Örüş gəzir, ov arayır,  
tapıb yarıyıldalar.  
Arada yedəyinə  
alsə da uzaq yollar  
yurddan-yuvadan qopan  
kim sayırdı onları?  
Birdən təpələr üstdə  
tüstülenən tonqallar  
təbil daşın başına  
toplayırdı onları...

●

Su dalınca ot gedirdi,  
ot dalınca – atları,  
at belində – özləri.  
Gördükлəri yerlər boyda  
aralanır, açılırdı gözləri...

●

...Yaxınlıqda  
səbrini yırtıb  
nərə təpə-təpə  
upuzun div yuxusundan  
gözünü açdı  
təpəgöz təki uyuyub yatmış təpə!  
Od-alov püskürə-püskürə,  
gözü  
kəlləsindən pırtayıb çıxdı.

Qanlı göz yaşları  
qaynar ziğ-palçıqdı,  
axdı, axdı,  
ot – pencəri dağlıqca  
yan-yörəyə yol açdı,  
əl-qol açdı.  
  
Axıb gedən qolları  
ağacı-kolu, otu-pencəri ayaqladı.  
  
Tüstüsü, buxarı  
boy-boy qalxdı yuxarı,  
az qala buludları haqladı.  
Aşıl-daşan qaynar seli  
sanki timsah göz yaşıdı.  
  
Axdı, axdı,  
bir də qayalara dirənəndə  
səngidi, yavaşdı.  
  
Qaynar horrası altda  
daş itdi, qaya qaldı.

Palçığı-zığıyla  
çapalaya-çapalaya qaldı...  
Nərəsinin titrətdiyi dağ-daş səksəndi,  
nəfəsinin yaladığı yal-yamac pördü.  
**SANKİ QALIN PƏRDƏ ÇƏKİB**  
**YAŞIL BİR DÖVRANIN**  
**ÜSTÜNÜ ÖRTDÜ...**



Gecələr Ay boylanırdı,  
gündüzlər Gün göz qoyurdu:  
Otlar solub-saraldıqca  
atlar, gurlar buralardan soyuyurdu...

Qavaldaş!

Hər səsi-sədanı canına çəkdikcə dolan  
daş,  
dindirən olmasa  
özünə qapılıb qalan daş,  
qıfil daş!

Bir sırtək açıl, daş,  
O uzaq çağlardan çağla, daş.

Din, danış,  
sən sussan, dinərmi ayrı daş?

Bir dil aç – yarı, daş,  
yarı səs-sədasan, yarı daş.

Göydənmi enmisən,  
burada nə görüb bir daşa dönüsən?  
Canlanıb dinsənə,

sinəsi dopdolu

ozana dönsənə

qəfil, daş.

Susursan,

susursan,

qıfil ki, qıfil daş...

Sən qapıl özünə qıfiltək,  
biz qalaq qafıl, daş!

...İmperator Domisian əyyamında

Maksim adlı legionerin  
buralara sürüdüyü bir dəstəydi,  
nə zamandı yol üstəydi.

Bu qayalar arasında nə itirib,  
görəsən nə gəzirdilər?

Yoxsa çəşib

zəncirlənmiş Prometeydən  
buralarda bir nişanə gəzirdilər?  
  
Bəlkə onlar yürüşlərdən bezə-bezə  
haqq yoluna düşüb gələn doğruları –  
dürüstlərdi?  
  
Yox, o vaxtlar  
Qobustana ilk yol açan turistlərdi!  
  
Bəlkə, bəlkə yollar boyu döyüşərək  
vurmuşdular, yıxmışdilar,  
aza-aza  
  
sonra gəlib buralara çıxmışdilar?  
  
Nə zamansa  
daşa dönmiş bir ölkəni  
tapmışdilar?  
  
Sələfləri bu ölkəni nə vaxtlarsa  
bəlkə çalıb-çapmışdilar?  
  
...Bir dövrəndən  
vaxt qarışq xarabaklı;

qayalarda batıb qalıb hətta qayıq,  
hətta balıq;  
  
sanki şirlər, gurlar canlı,  
marallar da dippdiriydi.  
  
Ömrün-günün faniliyi haqda burda  
düşünməyin nə yeriydi!..  
  
Baxıb palçıq vulkanların nərəsindən  
tir-tir əsən qayaların çatlarına  
Vezuvinin dəğitdiyi Pompey düşdü  
yadlarına.  
  
...Bir qayanın sinəsini oya-oya  
«avtoqraf – yazı» qoyub getmişdilər.  
  
Kim nə bilir,  
bəlkə elə buraları nişanlayıb  
getmişdilər?..

Yüzillərin altdan qopub  
əridikcə ay sütunu, il sütunu  
dalğa-dalğa gəlib keçir,  
vaxt örtürdü vaxt üstünü...

...Göy üzündə yanır-sönürlü  
şimşek şaxı,  
şaqqıldayan, guruldayan şadaran  
yağış yağır.  
Şidirinci yağır yağış,  
şallaqlayır qayaları,  
çalır, çalır,  
oxu altda çox saxlayır qayaları.

Təbil daşdı ortadakı solo qaya;  
səs çıləyir  
sağa qaya, sola qaya.  
Yağış yağır,  
Təbil daşın sədasına  
oyanan yox.  
Yağış çalır qayaları,  
divanətək yel oynayır.  
Yel oynayır,  
topa-topa ot yellənir,  
bir kol altda ləçək-ləçək gül oynayır.  
Yorğun yağış heydən düşür,  
yağmağına ara verir.  
Quruduqca ayaq üstdə  
meydanını qara verir...

Neçə gündü,  
gecə nə Ay, gündüz nə Gün  
görünürdü.  
Göy ovulub töküldükcə  
yer ağ kürkə bürünürdü...

...Arxeoloq – qoca alim,  
yanında da  
əllərinin biri fırça,  
biri bıçaq neçə alim  
minillərin vaxt qatını eşirdilər,  
iynəboyu-iynəboyu yara-yara  
Qobustanın daş çağına düşürdülər,  
qaza qaza  
layı layda,  
çağı çağda eşirdilər...

Böyükdaşdı,  
Kiçikdaşdı,  
Cingirdağdı;  
elə bil ki, hər üçü də  
gur-gur yanın ocaq üstdə  
daşıb  
dənizə aşmış nəhəng bir tiyan altda  
ayaqları yana qaçmış sacayaqdı.  
Ocaqlar gur yanıb buralarda,  
uzaq çağlar çağlayıb.  
O çağlardan soraqları  
bu qayalar saxlayıb.

Qobustan, Qobustan,  
qayalar səltənəti!  
Ortada bir Təbil daş var,

sağda nədi,  
solda nədi? –

Qayalar!  
Arxa-arxaya,  
yaxın,  
bir-birinə hayan,  
bir-birindən arxayıñ.

Bu qaya ilandımı,  
bu qaya quşa bənzər.  
Daş var sanki göydən düşüb,  
daş var elə daşa bənzər.  
Gendə də oyuq-oyuq  
qayadan çox qaya var;  
Şonqardağ, Şixqaya var.  
Yan-yörədə  
yarğan-yarğan, yorğun-arğıñ qobular –

susuz qalıb  
çat-çat olmuş uzun-uzun boş  
qablar.  
Təpələrdən bir boy uca  
Torağay,  
Şonqar,  
Kerkəs;  
başlarına nə vaxt qonub bu adlar –  
bilmir hələ də bir kəs!..  
Təpəgöztək marıqdadı  
gendə palçıq vulkanları;  
gözü yumuq,  
gözü açıq vulkanları.  
Cadar, çat-çat bu torpaqda  
düyun-düyun sehr-sirr.  
Yolu-izi vaxt altında  
azıb qalmış ocaq, pir...  
Onda ovdan yorğun-arğıñ qayıdan

qədim ovçuların yanğışını soyudan  
ovdanlar,  
sısqa suyu hələ də ot, ağaç ovudanlar.

Qobustanda  
uzaq, ulu dövranların hər qayada  
çökən izi.  
Bəlkə hansı sehrləsə  
daşa dönmiş ölkə özü...



Gündə bir az sina-sına  
qışdı, yetir indi burda.  
Bir çobanla arxeoloq  
rastlaşıblar yenə burda.  
Deyib-gülür, danışırlar,  
arada alim ərkyana  
burda qoyun otarmağı  
yenə irad tutur ona.

– Mən fermada bir çobanam,  
işim budu, görəm gərək.

Ağa deyir: sür dərəyə,  
çarəm nədi, sürəm gərək...

Otuz ildi, burda keçib  
ömrümün hər yazı-qışı.

Çoxdan mənə doğma olub  
bu dağ-daşın hər qarışı.

Sürüdü də, otarmışam,  
günaha ki batmamışam!

Gürzə görüb,  
götürüb mən  
burdan bir daş atmamışam.

Bundan danış,  
bu çöl-düzün vurğunları, heyranları  
gəlib keçdi,  
uf demədən  
qırıb-çatdı ceyranları...

Susur, dinmir Arxeoloq,  
deyiləsi sözü həm çox, həm də yox...  
Amma çoban danışdıqca  
altdan-altdan süzür onu.  
Görür, duyur, bu yerlərə  
az-çox bələd olduğunu...

«Bir qaya da var o yanda,  
dilə gəlir toxunanda».  
Tez ayağa durur çoban,  
etrafına göz gəzdirir,  
aparıb həmin qayanın  
yerini ona göstərir.  
Hər əlinə bir daş alıb  
bu qayani təbil kimi çalır çoban.  
Çala-çala  
sanki vəcdə gəlir çoban.  
Çaldıqca da

səs səsə verir qayalar.  
Hardan gəlir bu sədalar,  
hardan qopur bu qıyyalar?  
Dinlədikcə arxeoloq  
elə bil ki ovsunlanır.  
O hardadı,  
o özünü harda sanır?

Çoban çalır,  
xəyal onu  
sanki yerdən, göydən alır;  
hardayıdı o,  
hara salır?  
Birdən ona elə gəlir  
yan-yörədə  
yer-yerdən daşlar dikəlir,  
ovdanlardan su fışqırır,  
qayalardan qopub bir-bir

ceyran-cüyür suya gəlir.  
Pələngə bax,  
hardan çıxıb cumur gura?  
Bu adamlar hardaydilar,  
bir maralı parçalayan şiri görüb  
başlıovlu haya gəlir?  
Qiyamətmi qopur burda?  
O qayanın, bu qayanın arasından  
nə çox çıxıb yüyürəni;  
nə cavani,  
nə ahılı saya gəlir.  
Hərəsinin bir əlində daşdan xəncər,  
bir əlində paya gəlir.  
Kimdi ona yaxınlaşan,  
elə bilir üstünə bir qaya gəlir!  
Qaya adam çataçatda,  
birdən-birə bayılan o.  
...Çalmağına ara verib

yanına cuman çobanın  
qollarında ayılan o...  
Nə qəribə aləmdəydi,  
gözlerini hardan açır arxeoloq?  
Qanadı yox,  
amma uçur arxeoloq...



«...Zaman-zaman Qobustana  
bəlkə bir gələn olmayıb?  
Görən, gözdən nə gizləyib,  
yerini bilən olmayıb?  
Min illəri yara-yara  
nə əvvəllər, nə sonralar  
axı niyə bir yazıya  
düşməyib qalıb buralar?  
Bəlkə yağı yürüşləri  
aramsız girib araya,

məkan təki qopub qalıb  
zamanlardan  
bu daş-qaya?..  
Mədaində Xaqanını  
xarabalar kövrəldəndə  
Nizaminin xəyalını  
bisütunlar çəkdi gendə.  
Füzulinin Kərbəlada  
buralardan nə xəbəri –  
yoxsa Qeysin səhra deyil,  
Cingirdağ olardı yeri...  
Buralarda heyvanlardan,  
quşlardan da nə ki vardı  
qayalardan qopub bir-bir  
başına yiğışardı.»

Arxeoloq bu yerlərin  
elə çoxdan əsiridi:  
tapıb üzə çıxardığı hər bir şəkil  
elə bil öz əsəridi.  
Hər qayanın başına o,  
dolanıbdı on yol azi.  
Ömrünün xoş çağrı sanıb  
burda keçən qışı-yazı.  
Qaya-qaya, daş-daş açıb,  
varaqlayıb bir dastanı.  
Hamidan çox o tanıyb,  
o tanıdıb Qobustanı...  
«Qədim-qayım bir yurd kökü bu qayalar  
necə olub unudulub?  
Yoxsa onda gündüzlər də  
gecə olub unudulub?

Yüzilliklər buralardan  
bəlkə qara yeltək ötüb,  
qayaüstü rəsmələrin  
üstünü vaxt nəylə örtüb?

Bəlkə  
bura yolu düşən  
ot-pencəri görüb elə?  
Dağdağana baxıb keçib,  
cır əncirdən dərib elə?  
Qayaları gendən qoyun,  
daşları da quzu sanan  
yaxın gəlib  
qaya üstdə  
arardımı pələng, aslan?  
Söykənibdi çomağına,  
heç tütək də çalmır çoban.  
Qaya üstdə «keçi» görür,  
amma saya almir çoban...»

•  
Ceyran gəzib,  
kor-peşiman geri dönən ovçular da  
nə yaxşı ki  
görməyiblər qayaüstü maralları,  
hirs-hikkəylə  
yoxsa nişan alardılar  
tez, əlüstü maralları!..

•  
«Su çəkəsən buralara,  
şiril-şiril axıb gedə,  
bu qayalar arasından  
boz sükütu yiğib gedə.  
Kəsilməyə şiriltisi,  
kötük kökləri oyada.

Susuzluqdan perik düşmüş  
hər ağaç geri qayıda...  
Marallar da su içməyə  
qayadansa qopub gələ;  
sərinləyə  
dodaqları çat-çat olmuş qobu belə.  
Şırıl-şırıl axdıqca su  
birdən möcüzə baş verə –  
ağacla, otla bəhsəbəhs  
daşın birisə göyərə!..»

•

Narahatdı Arxeoloq,  
kimi tapıb qınamalı?  
Axır vaxtlar  
bu yanlara yaman tez-tez gəlib-gedir  
üç-dörd iri panamalı.

Qara rəngli bir maşında  
tozlu yolla dik aşırlar.  
Qayaların arasında  
xoflu-xoflu dolaşırlar.  
Həm də ondan kölgə kimi  
uzaq qaçıր, gen gəzirlər.  
Qayaları qaralayıb  
tez şəhərə tələsirlər...

•

Yağan yağış yorğun düşüb  
çalğısına ara verib.  
Ayaq üstdə quruduqca  
meydanını qara verib.  
Qar yağır, qar,  
itib-batır hər iz, cığır.  
Göydən sanki min-min quşun

lələyi yox, başı yağır.  
Qayaları qucaqlayıb  
gizlətməkmi isteyir qar,  
buraları yaman gözdən  
hifz etməkmi isteyir qar?  
Yağır, yağır, ara vermir,  
qalandıqca qalanır qar.  
Qobustana yağa-yağa  
qar yanır, qar!

Bir göz Gündü göy üzündə,  
bir göz də Ay.  
Günün yarısı üstdə Gündü,  
yarısı üstdə Ay.

●  
Bu qayalar arasında Arxeoloq  
özünə yer tapa bilmir.  
Nəsə damıb ürəyinə,  
son zamanlar buralardan qopa bilmir.

...Bir qaya üstdə öküz gördülər,  
bir qaya üstdə pələng,  
hər qaya altda gürzə...  
Dayandılar  
yaylı-oxlu ovçularla göz-gözə...

...Arxeoloq çox söz dedi,  
guya göydə dənlədilər.  
Altdan-altdan qımışib  
candərdi dinlədilər.

Yoxsa o gedən getdilər,  
yox, gedib yenə gəldilər.

Bəlkə gedib qayıdanda  
imana-dinə gəldilər?!

“ Pələngə bax, marala bax,  
bir qayanı parala, bax!

Yaylı-oxlu ovçu nədi,  
yallı nədi, yelli nədi!

Bu daş-qaya lap daş-qasıdı,  
yox, hələ bir xəzinədi!

Daşlıqlardı,

Qobustan yox, Daşıstandı!

Biz nə desək, o qanundu,  
vaxtında kim qandı, qandı!..»

Arxeoloq  
bu adamı istehzayla sözüb gülür.

Amma birdən  
gözlərindən iki damla göz yaşı yox,  
od töküür:  
«Gözünüzü nə dikmisiz  
bu daşlara, qayalara!  
İndi qaya, daşmı düşsün  
qazdığınız quyulara?..  
Bu yerlərə gün ağlayın,  
ağlayın, su çıxsın bura;  
susuzluqdan perik düşmüş  
ağacları yiğsin bura.

Nə çətinmiş  
buralara su çəkdirmək,  
yol saldırmaq.  
Yoxsa gəlib  
bu daşlara, qayalara əl qaldırmaq?..”

Qımışırlar,  
gedib yenə  
qayaların arasını dolaşırlar.  
Tozanaqlı bir yel qopur,  
tez maşına doluşurlar...



Özünü tək, tənha sanır  
bu qayalar arasında qoca alim.  
Gərək tezdən ora-bura qaça alim,  
neçə-neçə qapı döyə,  
dönə-dönə dediyini  
bir də deyə...



Cumub,  
birbaş yaylı-oxlu ovçuların  
gəlib «ev»inə çıxıblar!

Qaya-qaya nişan alıb  
daş ovuna çıxıblar!  
Barmaq tuşladıqları  
hər qaya hədəfləri.  
Hazır kökə tapıblar,  
nə kökəlib kefləri!  
İş kəsilmiş dustaq kəslər  
buraxılıb qabağ'a;  
onlara bircə burda  
yox bir qoruq-qadağa!  
Nərildəyir buldozerlər,  
qalxır-enir kranlar.  
Cuşa gəlib: «Högümüzə  
daş gərək!» hayqıranlar.  
Şiri-nərə dönüb sanki  
qaya parçalayırlar.  
Daş leşini maşın-maşın  
üst-üstə qalayırlar.

Əmrqulu robot nə çox  
«dinozavr» bolluğunda.  
Dayanmağa hazırlılar  
buyruqların qulluğunda!

Çoxdan,  
çoxdan,  
lap çoxdan  
qırılıb dinozavrlar!  
Zamaniyla geri dönüb –  
dirilib «dinozavr»lar!  
Tırtılısı, xortumlusu,  
qoşa-qoşa təkərlisi.  
Başı üstdə ağalısı,  
əmri altda nökerlisi...  
«Bir qayaya, bir qaymaya  
nə acıyın, nə ağrıyın,  
baxmayın kola, ağaca,

qaya çapın,  
daş doğrayın!..»  
«Dinozavr»lar nərildəyir,  
toz-torpaq göyə sovrulur.  
Əmr verən, buyuran çox,  
soran yox –  
niyə sovrulur?  
«Dinozavr»lar daş nədir,  
yerindən qaya oynadır.  
Tırtıldayı, nərildəyir,  
çəkibən qıyya, oynadır...

Axşamacan çəkir gündə  
vəhşiliyin qaya ovu;  
alçaqlığı saray-saray  
ucaldacaq guya ovu!..  
Qobustanda qaya ovu,  
Qobustanda daş qırğını!

«Dinozavr»lar  
Böyükdaşa  
dağ çəkdikcə dağıdırıb bir qırığıını...  
Bəs nə,  
qalib əsgərlərə  
dam tikməyə daş gərəkdi!

Lap sonralar  
nə yaxşı ki;  
qurğuları  
təməlindən çökəcəkdir!..

«...Hara getdim,  
kimi gördüm  
dad elədim: əl saxlayın,  
buraların bircə qırıq daşına da  
qlımaq olmaz,  
qayasını cansız qaya,

daşını leş saymaq olmaz!..  
Sadaladım:  
İspaniyada Altamira,  
Afrikada Oldovay var...  
Varıb belə  
açıq-gizlin  
qəsdinə bir kimsə durar?..  
Milyonlara «gəl-gəl» deyən  
neçə muzey mağaranı saldım yada,  
dedim:  
amma Qobustanın misli yoxdu bu  
dünyada.  
Bura  
min-min qaya üstdə  
çöküb qalmış bir ölkədi:  
Yoğrulmamış, yapılmamış,  
göydə tapılmış kökədi!..  
Adam axı

bir düşünüb-daşınar da,  
səhv eləməz.  
Öz əliylə varlığını məhv eləməz...»

Çox dedim,  
az eşitdilər.

Sonra bildim nə etdilər;  
bir xaraba karxana da  
açdilar bu karxanada!  
Buldozerin dişlərində  
qoç qayalar getdi bada...»



Arxeoloq  
ora-bura qaça-qaça,  
qapıları döyə-döyə:  
«Bir dayanın,  
el saxlayın,  
bir dünyani dağıtmayın!» deyə-deyə...

●  
Dəyirman öz işindəydi,  
çax-çaxı baş ağrıdırdı.  
Qobustanda çapaçapdı,  
qorunmayan bir qoruqda qırhaqıldı...

Dişli çarxlar fırlanırdı  
dayanmadan,  
iti dişlər  
daş-torpağı oya-oya,  
didə-didə.  
Böyükdaşın kürəyindən  
ürəyinə işləyirdi get-gedə...

Buldozer – «dinozavr»lar  
qayaları yaralayıb yarırdı.  
Xortum atıb,

lay-lay vaxtı  
parça-parça qoparırdı...

Uzaq bir çağ mənzərəsi  
gündə sanki göz-görəsi əriyirdi.  
Polad dişlər  
daş mamontun ürəyinə yeriyirdi...



Böyükdaşda  
İndi-pillə diş yerləri  
sanki amfiteatrdı;  
bu vəhşəti görməyə gələnlərin  
hamısını bircə-bircə tutardı...



Təbil daşı  
birdən-birə  
yoxsa yağış, dolu çaldı!  
Əl uzadıb

hansi nəhəng,  
hansi dəli-dolu çaldı?  
Ah-naləsi göyə qalxdı,  
elə bil ki, ilan çaldı Təbil daşı!  
Yox, deyəsən  
gərək vaxtı  
çalan çaldı Təbil daşı!..  
Silkələdi hər qayanı,  
oyatdı hər yatan daşı.  
Başılıovlu qıy çəkdikcə  
yaylı-oxlu ovçuların  
qopdu-qalxdı gur səsi də.  
Qaya-qaya nərildədi aslanı da,  
öküzü də,  
daşlar altdan baş qaldırdı  
əqrəbi də gürzəsi də...  
Harayıni eşidənələr  
Qobustanın o çağından cumub gəldi.

Gələn, gələn  
dayandıqca yan-yanaşı  
çaldi, çaldi Təbil daşı.  
Gələn gəldi,  
gəlmeyənin səsi gəldi!  
Qayaların dövrəsində  
səs sədləri yüksəldi!..  
Uzun aylar, uzun illər  
haray salan haray saldı,  
qələm çalan qələm çaldi...

Kim çaldi, kim,  
kimlər çaldi Təbil daşı?  
Kimlər, kimlər oyatmışdı  
mürgüləyən bir yaddaşı?  
Kim çaldi, kim,  
kimlər çaldi,  
elə çaldi

o çağından bu çağında qopdu səsi?  
Yığın-yığın lal dindirib  
quyu-quyu qulaqları tapdı səsi.  
Yuxuda da yaxaladı,  
diksindirdi o yoldaşı,  
bu yoldaşı –  
bəlkə biri peşmanlaya,  
ətəyinlən  
tökə daşı!..

●  
Bir buyruqla  
işə düşən dişli çarxlar  
handan-hana yavaşdı.

●  
Bu,  
ötən əsr Daş dövrünün  
Dəmirlə Daş savaşdı...

Ayın, Günün tanrı gözü  
bu qayalar, daşlar üstdə olmasayı;  
qədim, ulu rəssamların əlləri  
kök atmasayı,  
çəkdikləri möhür-möhür qalmasayı  
bu qayalar çapıldıqca çapılardı,  
daşındıqca daşınardı:  
son qayanın axırına çıxmayıncı  
kəsilməzdi hey daşınan daşın ardı...  
Buralarda oyaq ruhlar gəzməsəydi,  
Təbil daşdan qopmasayı bu qıyyalar,  
«dinozavr» dişlərində  
birçə-birçə didilərdi,  
parça-parça ovulardı bu qayalar.  
Aздan-mazdan damla-damla  
dolmasayı baş qafalar, boş qafalar  
ötən əsrin daş dövründən

## Qobustana

nə qalardı?  
Dərin quyu mağaralar, kalafalar!

...Dişli çarxlar  
handan-hana yavaşıdı,  
sonralar da dağlar çəkdi Qobustana –  
yavaşıdı.

Boz tozanaq çəkildikcə  
var göründü, yox göründü.

Bir göz Aydı yuxarıda,  
bir göz Gündü...

Kim çaldı, kim Təbil daşı,  
kimlər çaldı?  
Bəlkə elə him-cim ilə mimlər çaldı?..

Kimlər gəlmir Qobustana,  
Təbil daşı kimlər çalmır?  
  
Kimlər gəlib  
dünənini,  
bugününü  
bu qayalar arasında yada salmır?  
  
Gələn gəlib  
bir yol görüb,  
hey dalbadal gəlib bura.  
«Tıqris»inin sorağına  
Tur Heyerdal gəlib bura.  
Gedib, gedib, bir də gəlib,  
bir də gəlmək istəyirmiş.  
Təbil daşı bir də çalıb,  
bəlkə gedib  
sonra ölmək istəyirmiş?..

Təbil daşın sədasına,  
Zaman hopmuş qayaların səcdəsinə  
kimlər gəlmir!  
  
Yapon gedir,  
ispan gəlib,  
firəng gəlib.  
  
Oldovayı,  
Laskonu görən gəlib...  
Qayaları seyrə dalıb  
heyrətini çalan olur.  
Hansısa bir xiffətini,  
həsrətini çalan olur.

•

Kim çaldı, kim,  
kimlər çaldı Təbil daşı?  
Kimlər idi sədasından diksindikcə  
ətəyindən  
handan-hana tökən daşı?..

Bax,  
bu yoldaş  
Qobustanı  
daşlıq görmək istəyirmiş:  
«Yox, Qobustan hər qonağa  
göziərimiz üstə yermiş!..»

•

Hamıdan çox Arxeoloq sevinirdi,  
Qobustana çökən duman  
yan-yörədən dağılmışdı.

Uzun illər üzüldükcə  
heyf, indi o yerlərdən  
əl-ayağı yiğilmişdi...

•

Kim çaldı, kim,  
kimlər çaldı Təbil daşı?  
Nə bilirsən,  
bəlkə gözə görünməyən mimmər çaldı?  
Qobustanın Təbil daşı  
bir yurdun yox,  
bir elin yox,  
bu dünyanın Təbil daşı!  
Ölkəsinə od vurulan,  
qanı qara axıdılan,  
torpağına dağ çəkilən,  
yurd-yuvası dağıdılan...  
hər əlinə bir daş alsın,

gəlib,  
gəlib,  
gedib çalsın  
həyəcan təbilitək  
Qobustanda  
Təbil daşı...



Bir göz Gündü göy üzündə,  
bir göz Aydı.  
Birdən kimsə,  
hərdən göysə  
Yer üzünə baxmasayı?!

**2007-08**

**KİTABIN  
İÇİNDƏKİLƏR**

Qobustan (poema).....4

Kompüter icraçısı  
**Cəmilə Akifqızı**

Çapçı **Zülfiyə Əliqızı**  
İstehsalat müdürü **Fəzilə Bəhlulqızı**  
Texniki işçi **Nüşabə Ağaşəfiqızı**  
Çapa verilib **27.12.2010**  
Format **70 x 100 1/32**  
Fiziki çap vərəqi **2,5**  
Sayı **200**

---

**Ələkbər Salahzadə**  
(Ələkbər Baba oğlu Məmməedsalahov)  
**Qobustan**  
(poema)  
**Bakı-Şirvannəşr-2010**

Ref-266554

